

## ***Hörmətli bioloqlar!***

24-25 may 2019-cu il tarixində Biologiya fakültəsində gənc alimlərin və tədqiqatçıların **“MÜASİR BİOLOGİYADA İNNOVATİV YANAŞMALAR” mövzusunda IX Beynəlxalq elmi konfransı** keçiriləcəkdir.

Konfransda iştirak etmək üçün materiallar **15 may** tarixinədək Təşkilat komitəsinə təqdim olunmalıdır. Təqdim olunacaq materiallar aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

- Konfransın dili: Azərbaycan, rus, ingilis;
- Materiallar 2 çap olunmuş nüsxə və elektron variantı CD-RW və ya DVD-RW diskinə əlavə olunmaqla Təşkilat Komitəsinə təqdim edilir;
- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; səhifənin parametrləri: yuxarı və aşağı – 2 sm, sağ – 1 sm. və sol – 3sm.
- Material tezis (1səhifə) və ya məqalə (3-4 səhifə) formasında təqdim edilə bilər. Məqalədə ədəbiyyat siyahısı olmalıdır (3-5 bənd);
- Mətnin əvvəlində tezinin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin adı yazılır.
- Material müəllifin hesabına çap olunacaqdır (1 səhifəsi 10 manat).

**Qeyd:** Konfransda 35 yaşa qədər tədqiqatçılar iştirak edə bilər

## **NÜMUNƏ**

**Gümüş nanohissəciklərinin kimyəvi və bioloji üsullarla sintezinin müqayisəli analizi**

**Qiyaslı A.F.**

*Bakı Dövlət Universiteti*

---

**Konfransın əsas istiqamətləri:**

|                               |                      |
|-------------------------------|----------------------|
| Botanika                      | Mikrobiologiya       |
| Biokimya                      | Genetika             |
| Biofizika                     | Molekulyar biologiya |
| Bionanotexnologiya            | Zoologiya            |
| Bioinformatika                | Bitki fiziologiyası  |
| Ətraf mühit biologiyası       | İmmunologiya         |
| İnsan və heyvan fiziologiyası | İxtiologiya          |

**Konfransda iştirak edə bilənlər:**

- Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar, magistrantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant, magistrant, dissertantlar və AMEA-nın müvafiq institutlarının əməkdaşları;
- Konfransa təqdim edilən tezis və ya məqalədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Tezislərin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir.
- Konfrans iştirakçıları Təşkilat komitəsi tərəfindən seçilir.

**Mühim tarixlər**

---

|   |                       |
|---|-----------------------|
| Materialların son qəbul tarixi              | <b>15 May 2019</b>    |
| Materialın qəbul edilməsi haqqında bildiriş | <b>20 May 2019</b>    |
| Konfransın keçirilmə tarixi                 | <b>24-25 May 2019</b> |

**TƏŞKİLAT KOMİTƏSİ - Bakı Dövlət Universiteti, Əsas korpus,  
Biologiya fakültəsi, otaq 145, əlaqə telefonu 012-539-06-13  
Mobil: 055-320-56-26 Aşırova Günel, 050-340-12-02 prof.əvəzi Abdıyev Vilayət  
E-mail: [bioconferences.bsu@gmail.com](mailto:bioconferences.bsu@gmail.com)**

